

ABŞERON SU SAYĞACLARI

"GƏNCƏ CİHAZQAYIRMA ZAVODU" ASC
Telefon: (+994 22) 255-12-35; E-mail: info@absheron-gcz.com

SSS-15D, ISS-15D, SSS-20D, ISS-20D


tipli pərli təkşaxeli və impuls çıxışlı soyuq və isti su sayğacları su təchizatı və istilik təchizatı sistemlərinin boru xəttlərində axan içməli su həcmini ölçmək və onun dəyərini məsafəyə ötürülməsi üçün nəzərdə tutulmuşdur.

AZ 321 3964-01-2003 texniki şərtlərinə əsasən istehsal olunur



XÜSUSIYYƏTLƏR:

- ☒ quru tip;
- ☒ antimagnit müdafiə;
- ☒ hesablayıcı başlığın 360 dərəcə fırlanma imkanı;
- ☒ latun gövdə (sifariş verildikdə polimer örtüklü boyalanır);
- ☒ sifariş verildikdə müdafiə gapağı və quraşdırılmış əks-klapana dəstləşdirmə;
- ☒ hidrotəcridli mexanizm;
- ☒ informasiyanın optoelektron götürülməsinin mümkünluğu;
- ☒ impuls çıxışlı (her impulsun dəyəri 10 litr);
- ☒ üfiqi (H) və şaquli (V) quraşdırılması;
- ☒ 24 aylıq zəmanət;
- ☒ 5 illik yoxlama intervalı;
- ☒ 12 illik orta istismar müddəti.



TEXNİKİ GÖSTƏRİCİLƏR:

Sayğacın adlandırılması	SSS-15D ISS-15D	SSS-20D ISS-20D
Metroloji təsnifati	B(A*)	
Şərti keçid diametri, DN, mm	15	20
Su sərfi, m ³ /saat		
- maksimal Q _{max}	3,0	5,0
- nominal Q _n	1,5	2,5
- keçid Q _t	0,12; 0,15*	0,2; 0,25*
- minimal Q _{min}	0,03; 0,06*	0,05; 0,1*
Həssaslıq həddi, m ³ /saat, çox olmayıaraq	0,012; 0,02*	0,017; 0,03*
Istehsal olunduqdan və təmirdən sonra yol verilən nisbi xətanın həddi, % :		
sərfiyatın Q _{min} - Q _t diapazonunda	±5	
sərfiyatın Q _t - Q _{max} diapazonunda	±2	
Maksimal işci təzyiq, MPa	1,6	
Suyun temperaturu, °C, çox olmamaqla		
- SSS tipli soyuq su sayğacları üçün	40	
- İSS tipli isti su sayğacları üçün	90	
Istismar şəraiti:		от +5 до +50
- ətraf mühitin temperaturu, °C		80
- nisbi rütubətlilik, %, çox olmamaqla		
İndikator qurğusunun həcmi, m ³	99999	
İndikator qurğusunda bölgünün ən kiçik qiyməti, m ³	0,00005	
Maksimum su sərfi zamanı sayğacda təzyiq itkisi, MPa (kgs/sm ²), çox olmamaqla	0,1 (1,0)	
Qabarit ölçüləri (LxBxH), mm, çox olmamaqla	110×78×65	130×78×70
Birləşdirici ilə birləşdikdə montaj uzunluğu, mm	174**	210**
Kütlesi, kq, çox olmamaqla	0,59	0,75

Qeyd:

*- Metroloji təsnifati- A

**- istehlakçının sifarişi ilə.